

**2019-2020-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı
müsabiqə mövzuları**

DAİMİLƏŞMƏ MÜSABİQƏSİ ÜÇÜN MÖVZULAR		
<u>AZƏRBAYCAN BÖLMƏSİ</u>		
S/N	Fənlər	Mövzular
1	<i>Azərbaycan dili və ədəbiyyat</i>	<ul style="list-style-type: none"> ✓ Sadə cümlənin şəxsə görə növləri. Ümumi şəxslə cümlə. ✓ Zərflik. Zərfləyin məna növləri. ✓ Fəli birləşmələr. Fəli sifət tərkibi. ✓ H.Cavid "İblis" əsəri. ✓ N.Gəncəvi poemalarında humanizm, demokratiya və gender probleminin qoyuluşu.
2	<i>Alman dili</i>	<ul style="list-style-type: none"> ✓ Die Nationale Festen von Azerbaidshan. ✓ Die berühmte Berliner Tor. ✓ Ein Gesundes Lebensstil. ✓ Die Modalverben. ✓ Das Adjektiv.
3	<i>Biologiya</i>	<ul style="list-style-type: none"> ✓ Sürünənlər sinfi. ✓ Bitki orqanlarının yeraltı və yerüstü şəkildəyişmələri. ✓ İnsanın sinir sistemi və onun reflektor funksiyası. ✓ Populyasiyanın quruluşu və müxtəlifliyi. ✓ Hüceyrənin öyrənilməsi. Hüceyrə nəzəriyyəsi.
4	<i>Coğrafiya</i>	<ul style="list-style-type: none"> ✓ Coğrafi təbəqə. ✓ Yerin günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri. ✓ Hava kütlələri və atmosfer cəbhələri. ✓ Yer qabığında baş verən proseslər. ✓ Yerin planetar inkişaf mərhələsi.
5	<i>Fizika</i>	<ul style="list-style-type: none"> ✓ İstilik tarazlığı. Temperatur. ✓ Elektrik yükü. Elektromaqnit sahəsi. ✓ Mexaniki dalğalar. Mexaniki dalğanın növləri və onu xarakterizə edən fiziki kəmiyyətlər. ✓ İzotoplar. ✓ Nüvə reaksiyası.
6	<i>Fiziki tərbiyə</i>	<ul style="list-style-type: none"> ✓ Mütəhərrik oyunların növləri. ✓ İnsan sağlamlığında bədən tərbiyəsi və idmanın rolu. ✓ Hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi. ✓ Texniki fəaliyyət bacarıqlarına yiyələnmə. ✓ Yuxarı ətraf əzələlərinin qüvvəsinin inkişaf etdirilməsi.

**2019-2020-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı
müsabiqə mövzuları**

7	Fransız dili	<ul style="list-style-type: none"> ✓ Les articles indéfinis et définis. ✓ Gérondif. ✓ La musique. ✓ Sur la Tour Eiffel. ✓ Mon écrivain préférée.
8	İbtidai sinif	<ul style="list-style-type: none"> ✓ Sözün quruluşca növləri. ✓ Say. ✓ Felin qrammatik məna növləri. ✓ Məsələ həlli. Tam hissə modeli. Cəm və fərqiinə görə məchulların tapılması. ✓ Çoxbucaqlıların perimetri və sahəsi.
9	İnformatika	<ul style="list-style-type: none"> ✓ Say sistemləri. ✓ Alqoritm. ✓ "Verilənlər bazası" anlayışı. ✓ TCP/IP modeli. ✓ Veb proqramlaşdırma nədir.
10	İngilis dili	<ul style="list-style-type: none"> ✓ Famous Azerbaijani dramatists. ✓ Ecological Problems of the earth. ✓ Enjoy English literature-Daniel Defo. ✓ Past perfect tense. ✓ Adjective.
11	Kimya	<ul style="list-style-type: none"> ✓ Kimyəvi tarazlıq. ✓ Oksigenin təbiətdə yayılması və alınması. ✓ Turşular. Tərkibi, təsnifatı, adlandırılması və alınma üsulları. ✓ Alkanların fiziki və kimyəvi xassələri. ✓ Mürəkkəb efirlər. Adlandırılması və izomerliyi.
12	Musiqi	<ul style="list-style-type: none"> ✓ Musiqidə millilik və ümumbəşərlik. ✓ Libretto və balet. ✓ Poyeziya və kantata. ✓ Cahangir Cahangirov və xalq musiqisi. ✓ Bəstəkar Fikrət Əmirov və simfonik muğamlar.
13	Riyaziyyat	<ul style="list-style-type: none"> ✓ Rasiyal tənliklərin tətbiqi ilə məsələ həlli. ✓ Permutasiya. Kombinezon. ✓ Bucağın tənbləninin qurulması. ✓ Sinuslar teoremi və üçbucağın sahəsi. ✓ Fırlanma fiqurları. Silindr, konus, kürə.

2019-2020-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı müsabiqə mövzuları

14	Rus dili	<ul style="list-style-type: none">✓ Легендарная личность.✓ Моя любимая страна.✓ Родительный падеж.✓ Формы глагола.✓ День независимости.
15	Təsviri incəsənət	<ul style="list-style-type: none">✓ Təsviri sənətin növləri.✓ Orta əsr heykəltəraşlığı.✓ Miniatur rəngkarlığı.✓ Memarlıqda ornament.✓ Ömər Eldarov: gözəllik və harmoniya.
16	Texnologiya	<ul style="list-style-type: none">✓ İnsan həyatında qidalı maddələr.✓ Oduncağın əsas fiziki və mexaniki xassəsi.✓ Dekorativ tətbiqi sənət. Ağac üzərində bədii oyma texnologiyası.✓ Mədəniyyət müəssisələrində ünsiyyət və davranış mədəniyyəti.✓ Yun, ipək, pambıq və kətan parçalardan hazırlanmış geyimlərə qulluq.
17	Tarix	<ul style="list-style-type: none">✓ Oğuz-Səlcuq axınları.✓ XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin siyasi vəziyyəti.✓ Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti.✓ Qədim Yunanıstanda Solon islahatının nəticələri.✓ İngiltərə burjua inqilabı.